

“Gözəl anlarını Azercell 4G ilə paylaş!” Instagram müsabiqəsinin qaydaları

1. Ümumi müddəalar.

1.1. Bu Qaydalar “Gözəl anlarını Azercell 4G ilə paylaş!” Instagram müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilmə şərtlərini tənzimləyir.

1.2. Müsabiqə Təşkilatçının rəsmi Instagram səhifəsində - <http://instagram.com//azercell> - keçirilir.

2. Təşkilatçı.

2.1. Müsabiqənin təşkilatçısı “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətidir (bundan sonra Təşkilatçı).

2.2. Təşkilatçı haqqında məlumatlar:

Ünvan: AZ1122, Bakı şəh, Tbilisi pr., 149.

Tel.: (012) 496 70 07

E-poçt: office@azercell.com

3. Müsabiqənin müddətləri.

3.1. Müsabiqə 23.09.2016 – 07.10.2016 tarixlərini əhatə etməklə 14 (on dörd) gün davam edəcək. Mükafatın alınması üçün son tarix 14.10.2016. Bu qaydalardakı müddətlər artırılı, müsabiqə eyni şərtlərlə yenidən keçirilə və ya müddəti artırılı bilər.

4. Müsabiqənin iştirakçıları.

4.1. Müsabiqədə Təşkilatçının rəsmi Instagram səhifəsini “İzlə”yən (follow etmiş) müsabiqə müddətində Instagram profili açıq olan 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azercell-in abunəçisi olan fiziki şəxslər iştirak edə bilər.

4.2. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmamış şəxslər Müsabiqədə yalnız valideynlərinin (qanuni təmsilçilərinin) yazılı rəsmi razılığı ilə iştirak edə bilərlər.

4.3. Təşkilatçının işçiləri, onların ailə üzvləri, Müsabiqənin keçirilməsinə cəlb edilmiş idarə, müəssisə və təşkilatlar, onların işçiləri və ailə üzvləri Müsabiqədə iştirak edə bilməzlər.

5. Müsabiqənin keçirilməsi.

5.1. Müsabiqədə iştirak etmək üçün iştirakçı Instagram Sosial şəbəkəsində #4Gpaylaş həşteqi ilə @Azercell qeyd etməklə həyatında baş vermiş ən gözəl anlarını əks etdirən şəkil və ya video paylaşmalıdır.

5.2. Instagramın tələblərinə uyğun istənilən sayda şəkil və video yüklənə bilər. Fotoşəkillər və videolar orijinal olmalı və hər hansı bir proqram və ya tətbiq vasitəsilə redaktə olunmamalıdır. Fotoşəkillərin və videoların məzmunu qüvvədə olan qanunvericiliyin tələblərini və sosial şəbəkələrdən istifadə qaydalarını pozmamalı, əxlaq normalarına uyğun olmalıdır. Müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözümsüzlüyü təbliğ edən, hər hansı şəxsin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzuna zərər vuran, əqli mülkiyyət hüquqlarını pozan, pornoqrafik, pirat və kontrafakt məzmunlu, reklam və ya anti-reklam səciyyəli fotoşəkillərin və videoların yüklənməsi qadağandır.

5.3. Təşkilatçı məzmun və kompozisiya baxımından Müsabiqə tələblərinə cavab verməyən istənilən məlumatı silmək hüququna malikdir.

5.4. Fotoşəkillər və videolar yükləməklə iştirakçı fotoşəkillərin və ya videoların bu Qaydalara tam uyğun olmasını bəyan etmiş hesab edilir, fotoşəkillərin və videoların məzmununa görə Təşkilatçı üçüncü şəxslər qarşısında hər hansı məsuliyyət daşımır, mübahisəli

vəziyyətlər yarandığı təqdirdə ixtilaflar İştirakçı ilə üçüncü şəxslər arasında müstəqil şəkildə həll edilməlidir.

5.5. Müsabiqənin qalibi müsabiqə davam etdiyi zaman yüklənmiş foto və video sırasından Təşkilatçının dəvət edilmiş mütəxəssislərdən ibarət münisflər tərəfindən öz mülahizələrinə uyğun şəkildə müəyyənləşdiriləcək və elan ediləcəkdir. Qalib müəyyənləşdirilərkən münisflər foto və ya videonun məzmun və kompozisiya baxımından mövzuya uyğunluğunu, kreativliyini, orijinallığını və s. bədii xüsusiyyətlərini o cümlədən texniki keyfiyyətini məcmu şəkildə qiymətləndirəcəklər. Müsabiqə müddətini əhatə edən dövr ərzində yığılmış “like” sayı müsabiqənin nəticələrinə təsir etməyəcəkdir.

5.6. Müsabiqənin sonunda qalib gələn iştirakçı hədiyyə olaraq “iPhone 6S” (yaddaşı 16GB olan) əldə edəcəkdir.

5.7. Qalib özü barədə məlumatları (ad, soyad, ata adı, telefon nömrəsi, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin məlumatları) onlara əvvəlcədən bildiriləcək üsulla Təşkilatçıya təqdim etməli və mükafatı alarkən şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidir.

5.8. Qalib həm Təşkilatçının rəsmi Instagram səhifəsi, həm də İştirakçının bilavasitə özünə şəxsi ismarıç vasitəsi ilə xəbər verilməklə məlumatlandırılı bilər.

5.10. Müsabiqədə qalib gələn şəxs hər hansı səbəbdən hədiyyəni götürə bilmədiyi halda onu təmsil edən digər şəxs rəsmi etibarnamə əsasında hədiyyəni götürə bilər.

5.11. İştirakçı tərəfindən təqdim edilmiş məlumatlar yanlış olduqda, təqdim edilmiş məlumatlar əsasında İştirakçı ilə 5 və daha çox gün ərzində əlaqə saxlamaq mümkün olmadıqda, qalib haqqında məlumatlar ilə şəxsi hesab məlumatları arasında aradan qaldırılması mümkün olmayan uyğunsuzluqlar olduğu təqdirdə Təşkilatçı mükafatı verməkdən imtina etmək hüququna malikdir və buna görə məsuliyyət daşımır.

5.12. Qalib mükafatdan imtina etdikdə və ya Təşkilatçı mükafatı verməkdən imtina etmək hüququndan istifadə etdikdə mükafat Təşkilatçının qərarı ilə münsiflərin seçdiyi başqa iştirakçıya verilə bilər və ya ümumiyyətlə verilməyə bilər.

5.13. Mükafatlandırma zamanı çəkilən bütün foto və video-lar təşkilatçı tərəfindən gələcəkdə müxtəlif kanallar vasitəsilə təşviqat məqsədi ilə istifadə olunacaq. Hər bir iştirakçı müsabiqədə öz iştirakı ilə bu şərti qəbul etmiş sayılır.

5.14. Mükafat hər hansı bir formada nağdlaşdırıla və başqa mükafat ilə əvəz edilə bilməz.

6. Digər şərtlər.

6.1. Müsabiqənin qaydaları barədə məlumatlandırma Təşkilatçının rəsmi Instagram və İnternet səhifələrində həyata keçirilir.

6.2. İştirakçı bu Müsabiqədə iştirak etməklə hazırkı qaydalar ilə tam tanışlığını və onlarla razılığını, o cümlədən aşağıdakılara razılığını bildirmiş olur:

6.2.1. qalibin bu Qaydalarda müəyyən edilmiş şəkildə müəyyənləşdirilməsi;

6.2.2. müsabiqənin keçirilməsi zamanı hər hansı üçüncü şəxsin hüquqlarının İştirakçı tərəfindən pozulması halı olduqda Təşkilatçıya qarşı irəli sürülmüş tələblərin müstəqil şəkildə İştirakçı tərəfindən həll edilməli olması;

6.2.3. iştirakçı barədə məlumatların, o cümlədən Müsabiqə materiallarının Təşkilatçıya aid informasiya resurslarında və müxtəlif informasiya daşıyıcılarında Təşkilatçı tərəfindən sərbəst yerləşdirilməsi və yayılması;

6.2.4. Müsabiqədə iştirak etmiş şəkillərdən öz mülahizəsinə əsasən bütün üsullarla qeyri-müəyyən müddət ərzində istənilən yerdə istifadəyə müstəsna hüquqlar Təşkilatçıya məxsusdur.

6.3. Təşkilatçı qalib gəlmək üçün vicdansızcasına davranan İştirakçıları Müsabiqədən kənarlaşdırmaq hüququna malikdir.

6.4. İştirakçı tərəfindən bu Qaydaların hər hansı bir bəndinin pozulması Təşkilatçıya mükafat ödəməkdən imtina etmək hüququ verir.

6.5. Təşkilatçı rəsmi Instagram və İnternet səhifələrində yerləşdirməklə Müsabiqənin keçirilmə qaydalarında dəyişiklik etmək hüququna malikdir.